

Ermənistan yalnız özünü təmsil etmir, o, bütün şer qüvvələrin ümumiləşmiş obrazıdır, xüsusilə, XXI əsr faşizminin əsas simasıdır. Almanyanın, İtaliyanın müvafiq olaraq, Hitler və Mussolinidən sonra rəsmən imtina etdiyi faşizmin XX əsrin sonları, XXI əsrin əvvəllərində harada baş qaldıracağı barədə 40 -- 50 il bundan önce müzakirə açılsayıdı, çox güman ki, bunun postsovet məkanında "müttəfiq respublika"da baş verəcəyini proqnozlaşdırın olmazdı. O zaman ki, Ermenistan SSRİ-nin tərkibində idi. SSRİ-nin əsas tarixi nailiyyəti isə mehz faşizm üzərindəki qələbə idi. Deməli, faşizm əleyhine çıxış edə-ədə, beynəlmiləcliliyi, bərabərliyi, sosializm qardaşlığını və s. tərənnüm edərək də nasizmi bəsləmək mümkün olmuş. Bu mümkünüsüz mümkün etmək üçün gərək erməni olasan, Ermenistan olasan. Gərək dildə beynəlmiləclilik deyə - deyə beynində faşizmi "bəsləyen", ruhun zədəli ola gərək. Başqa necə bu qədər diametral şəkilde ikitiləşmək, nihilizmə yuvarlanmaqla? Qaregin Njdeyə 6 metrlik heykəl ucaldan, terrorçuluğu danılmaz Monte Melkonyanıa "Ermənistanın Milli Qəhrəmanı" adı verən, onun qəhrəmanlığını kitabdaftərə salan hansı zehniyyətdir?

Ermənistan bele Ermənistandır: Köçəryan, Sarkisyan, Paşinyan... adlar dəyişir, ideoloji-siyasi qiyafe dəyişir, faşizm xətti isə əsla dəyişmir. Əgər Xocalı günahkarları Köçəryan -- Sarkisyan tandemindən sonra, onları tənqid edərək, inqilab yolu ilə hakimiyətə gəlmiş Paşinyan da faşizm yolu tutdusa, deməli, adlar yox, o cəmiyyət, o dövlətin özülü zədəlidir. Guya, "demokrat" Paşinyan sələflərinə "rəhmət oxutduracaq" qədər nadürüst oldu, cəbhədən uzaq Gəncəyə, Bərdəyə dinc sakinlərə, körpələrə, uşaqlara, qadınlara, qocalara qadağan olunmuş rakətlər atdı. Sələflərindən fərqli olaraq, "mən etməmişem" -- dedi. Əlbəttə, etiraf edib-etməməsindən asılı olmayaraq, Köçəryan - Sarkisyan cütlüyünün adı üstündə Xocalı günahkarlarıdır. Bununla belə, Paşinyan "demokrat" libası geyərək meydana atılmışdı və onlardan daha uzağa getmək planları içindəydi. Azərbaycanın "dəmir yumruğu" onun ərazilərimizin qəsbə ilə bağlı hərbi-siyasi planlarını ildirima, zəlzələyə məruz qoydu. 44 gündə Ermənistan cəmiyyətinin qəfət yuxusu qaçıdı. İndi olmayan papaqlarını qabaqlarına qoyub fikirləşmələri lazımdır. Qırqoranlıq yarımməzhebində də tövbə formulu var, yəqin. Tövbə etməlidir o cəmiyyət, o toplum. Tövbə Tanrı ilə bəndəsi arasında olan məsələlər kateqoriyasına aiddir, biz isə uğursuz, baş tutmamış Ermənistan dövlətini beynəlxalq məhkəmələrə verəcək, təzminat tələb edəcəyik. O qədər təzminat ki, Ermənistanda tutar qalmayacaq... Qalmasın da! Özüne xeyri olmayan, yalnız başqasına ziyan vermək üçün mövcud olan bir dövlətin batması haqdır! Bu missiyani Azərbaycan dövlətinin eli ilə edən Allaha şükürler olsun! Demək ki, bizim işimiz haqqı işidir, mübarizəmiz İlahi qaynaqlıdır.

Görün, biz kimi məglub edərək Zəfər qazanmışıq!

Sentyabrın 27-dən başlayan döyüşlərin gedisi, tapdaqdan qurtulmuş torpaqlarımızda aşkarlanan heyətamız hərbi istehkamlar, sıradan çıxarılmış, qənimət götürülmüş (təqribən 3 - 4 milyard dollar cıvarında), müxtəlif çapda və növdə olan hərbi texnika, silah - sursat... aydın göstərir ki, ordumuzun qarşısında, illər uzunu aşırı dərəcədə təşkilatlanmış düşmən vardi,

Ruhun gücü ilə qazanılan zəfər

Vətən müharibəsi ordumuzun tarixi zəfəri ilə başa çatdı. 30 ilə yaxın müddətdə işgalçılıq siyasetini "qalib tərəf" ədası ilə "əsaslandırmaq" cəhdində olan, öz "qalibiyət"indən başı gicəllənən düşmən, tarixi məğlubiyyətə uğradı. Müzəffər ordumuzun məglub etdiyi qüvvələr yalnız Ermənistan silahlı qüvvələri deyildi, yalnız Ermənistan hərbi-siyasi rəhbərliyi deyildi... Azərbaycanın qələbəsi yalnız bəlli şəhərlərin, qəsəbə, kənd və strateji yüksəkliklərin azad edilməsi deyildi. Bu zəfər, necə deyərlər, öz bəşəri mahiyyəti ilə bir zəfərdən daha artıqdır!

- Kürəyində güclü əller duran Ermənistan, beynəlxalq aləmdə xərcəng kimi yayılmış dünya erməniliyi ilə özünü yenilməz hiss edirdi. 44 günlük müharibə boyu "kürəkdəki əller" görünməmiş dərəcədə feallaşdı. Xeyirin təmsilçisi Azərbaycana qarşı öz Şər üzü (üzsüzülüyü) ilə ciddi təzyiqlərə başladı;

- Ermənistan 30 il ərzində "Azərbaycanın öz torpaqlarını hansı istiqamətdən azad etmə hərəkatına başlayar?" - sualına qarşı tədbirlər tökərək, xüsusilə, Ağdam, Füzuli istiqamətində bir neçə qat möhkəmləndirilmiş, eşelonlaşdırılmış müdafiə sistemi, "siçovul yuvaları", hərbi hiylə mexanizmləri və s. qurmuşdu. Tank əleyhinə artilleriyani, dağatıcılarını, bəlkə digər bölmələrdən bir neçə dəfə güclü hazırlılaşmış, tər yerinə qan çıxıncayaqda məşq etmişdilər. Ancaq bir şeyi hesablamamışdılardı - onlar işgali möhkəmləndirmə işlərini (qara niyyətə və) əllə görmüşdülər, biz isə öz torpağımızı azad etmək işini yalnız əl-ayaqla deyil, eşqlə, həsrətlə və ruhun gücü ilə gördük! Bu halda, erməni tərəfi şeytan fəhləliyi edib, bizim hərbçilərin gördüyü iş isə sənətkarlıqdır. Bəli, bu, sənətdir, bu estetikadır. Mühərribəni də, dinc yaşı da urvatdan salan Ermənistana qarşı ləyaqətli müharibə apardıq biz. Əcdadlarımızın ənənələrini çağdaş hərb texnologiyalarının kamil tətbiqi ilə birləşdirərək, doğrudan da, sənətkarlıq etdik. Və bu, düşmənin miskinliyini, saxtakarlığını bir daha üzə çıxardı, öz qazlığı quyuya özünüň düşməsini şərtləndirdi.

- Qarabağ torpaqlarımıza bəlkə Ermənistandakı ailələrin sayı qədər mina basdırın düşməni nə o minalar, nə "keçilməz Ohanyan xətt"i, nə torpağın altında qazdıqları "siçovul yuvaları", nə bizim olan Qarabağın göy üzünü bizdən "qoruyan" "S-300" -- lər, filanlar... xilas edə bilmədi. Bizim qabağımızı kəsə bilmədilər, işgalçılari iti govan kimi qovduq. Azərbaycan əsgəri yalnız irəli getdi! Həmin o Ohanyan da, başqa yaxası dəmir-dümür dolu saxta "qəhrəman"lar da rüsvayılıqdan qurtula bilmədi. O Ohanyan Şuşa ətrafında doğulmuş, böyümüşdü, Şuşanın azadlığından az önce öz istəyi ilə "Şuşa komendantı" təyin olunmuşdu. Şuşa da Şuşadır - məlumunuz - dağlar başında təbii istehkamlı, az yollu, çox qayalı bir şəhər. O şəhər ki, biz, orada tankla-topla, minamotla və s. müdafiə olunan düşmənə dağlarından dırmaşaraq, biçaqla, tapança ilə qalib gəldik! Dağda dırmaşanlarımız isində ən yüksək rütbə polkovnik idisə,



şəhərin erməni "komendantı" yaxası dəmir-dümür dolu, sərəncamında coxsayılı hərbi bölmələr olan təcrübəli general-polkovnik idil! Deməli, məsələ malik olduğun ruhda, ruh gücündə, qan yaddaşındadır! Ohanyanın zabit şərefi olsayıdı, intihar edərdi. Ümumən Şuşanın azad edilmesindən sonra Ermənistan hərbi-siyasi rəhbərliyi öz dəmir-dümürlerindən, fəxri ad və titullarından, daşıdığı vəzifədən imtina etməyibse, deməli, abırsızlıqdan ciddi əziyyət çəkirlər.

- Gəlin etiraf edək ki, işgalçi Ermənistan ordusunun zabitləri Fransada, Rusiyada, Livanda, başqa ölkələrdə ali hərbi təhsil almış, ixtisas uyğun xidmət etmiş və çağdaş hərb texnologiyalarını, yenilikləri vaxtaşırı öyrənmişdilər. Rusiyadan, Fransadan, digər ölkələrdən erməniəsilli döyüşçülər, xüsusi təyinatlılar, PKK, ASALA terrorçuları, Suriyadan, Livan dan və başqa yerlərdən xeyli sayıda peşəkar muzdalu bizim ordumuza qarşı döyüşlərde vuruşurdular.

- Ordumuz bax belə mürəkkəb, dolaşıq amillərin mövcudluğu ortamında tarixi zəfər qazandı.

- Bu tarixi zəfəri daha da qiymətli edən, onu şərtləndirən daha hansı məqamları fərqləndirə bilərik:

- Ali Baş Komandanın prosesi yüksək peşəkarlıqla, çeviklikle idarə etməsi;

- Azərbaycan Ordusunun yüksək peşəkarlığı, orduda dəmir nizam-intizamın, çevikliyin olması;

- Dərin düşünlülmüş hərb strategiyası, döyük əməliyyatlarının məharətlə həyata keçirilməsi, vəziyyəti nəzarətdə saxlamağa imkan verən döyük taktikasının seçilməsi;

- Doğma torpaqlar uğrunda vuruşan Azərbaycan əsgər və zabitiñ yüksək mənəvi-psixoloji durumu, vətənpərvərliyi;

• Dövlət -- xalq birliyi və başqaları...

Bunlar hər dövrə, hər xalqda olmur. Bunlar bizim nemətimizdir.

Azərbaycan Prezidenti, müzəffər Ali Baş Komandan 8 noyabrı – Zəfər Günü elan etmə haqqında sərəncam imzalayıb. O, Bakıda Vətən Müharibəsi Memorial Kompleksinin ve Zəfər muzeinin yaradılması haqqında sərəncam imzalayıb. 2020-ci il, dekabrın 4- də, saat 12.00-da respublika ərazisində bir dəqiqəlik süklət elan edildi. Eləcə də, 10 dekabrda Qələbə Paradi keçiriləcək. Bütün bunlar şəhidlərimizin ruhuna əbdi ehtiramın ifadəsi, milli dövlətçilik ərslanımızın sədəqətin təntənəsi, ulularımızın ruhuna dərin saygının parlaq təcəssümüdür.

Böyük Vətən müharibəsində 2783 nəfər hərbi qulluqcumuz şəhid olub, 100 nəfərdən artıq hərbi qulluqcumuz itkin düşmüş hesab edilir, 1245 hərbi qulluqcumuz hazırda tibb müəssisələrində müalicə alır. Heç şübhəsiz, şəhidlərimizin adı, təvəllüdü, rütbəsi, keçdiyi döyük yolu haqqında layiqli şəkildə məlumatlar toplanacaq, qəhrəmanlarımızın həyatı dastanlaşacaq, döyük yolu öyrəniləcək. İtkin hərbçilərimizin tapılması üçün zəruri tədbirlər görüldüyü də şübhəsizdir. Həkimlərimiz də öz sıralarında yaralı hərbçilərimizə fədakarcasına qulluq edir. Hər kəsə təşəkkürler!

Zəfərin mübarek olsun, Azərbaycanım!

Bayrağın uca olsun, əziz dövlətim! Ordumuzun uğurları bol olsun, yaralı qazilərimiz tez sağalsın!

Şəhidlərimizin ruhu şad, itkinlərimizin yolu yaxın olsun!

Dövlətimiz zaval görməsin! Amin!

**Əkbər QOŞALI,
Beynəlxalq "Alaş"
Ədəbi Mükafatı laureati**